



Firuz Mustafa

Bu dünyadan bir Səyavuş Sərxanlı keçdi

Adətən, qələm adamının sözü ilə tanışlıq onun özü ilə olan tanışlığı qabaqlayır. Mənim də Səyavuşla ilk tanışlığım onun yaradıcılığından başlayıb. Hələ orta məktəbde oxuyarken Səyavuş Sərxanlının şeirləri, publisistik yazıları ilə tanış idim. Onun "Qayıt" adlı kitabı haqda metbuatda çoxlu təqdiməcisi rəylər söylənilmişdi. Şagird yoldaşlarından arasında onun şeirlərini əzberdən bilənlər də az deyildi. Bize dərs deyən müəllimlər arasında şairlə eyni vaxtda - eyni universitetdə təhsil alan, onunla tanış olan müəllimlərimiz də vardi.

Xatırlayıram. Maşinqayırma zavodunun yataqxanasında o zaman bir qrup cavan şairlə görüs keçirildi. Görüşün təşkilatçılarından biri də mən idim. Çixışçılar arasında en çox alıqlanan S. Sərxanlı idi.

Onu auditoriyaya sevdiran başlıca cehət Səyavuşun şəmimiyyəti, oxuduğu şeirlər və təbii ki, bir də yüksək natiqlik qabiliyyəti idi. Görüş iştirakçıları, xüsusun Səyavuş Sərxanlı, şeirsevar gənclərin getirdiyi gül yağışının altında qalmışdı. Unudulmaz anılar idi. Həmin görüşdən sonra yadiğar şəkil çəkdirdik və həmin şəkil in迪yanan mənim şəxsi arxivimdə qalmaqdadır.

Xatırlayıram. Moskvada çap olunan (padio və televiziya verilişlərindən bəhs edən), nüfuzlu jurnalardan birinin üz qabığında S. Sərxanlının dayım - yazıçı N. Hacızadə ilə birləşə şəkli çap edilmişdi. Təsadüfen Səyavuş "Tərəqvi" da Landau yaşayan binanın yaxınınlığında rast gəldi. Qoltuğumdaqı jurnalda öz şəklini görüb uşaq kimi sevindi.

Yaxınlıqdakı köşkdən bir dəstə jurnal alıb zarafatla dedi: "Bu cür xoş xəbərləri yalnız Şəmxor (Şəmkir-red.) konyakı ilə yumaq olar".

O illərdə şair, bəlkə də öz səhəratının zirvəsində idi. Xüsusiile, "Ulduz" jurnalında davamlı çap edilən, öz əslub tarzi, mövzü dairəsi ilə seçilən silsilə yazıları, Az. TV-də ardıcıl orəqə apardığı və tənparvari rühu ilə dolu verilişlər Səyavuşu çox geniş bir auditorianın fəvqünə qaldırmışdı.

Xatırlayıram. İnstitutu bitirdən sonra bir müddət təyinat yerində, daha sonra isə hərbi xidmətə olduğum üçün, Bakıda az-az yolum düşündü. Nəhayət, elə bir vaxt geldi ki, aspiranturada təhsilimi davam etdirmək üçün Bakıya köçəsi oldum. Bir dəfə Səyavuşla rastlaşdım. Mənim arabı metbuatda çıxan yazılarından səhbat açdı, xoş sözler dedi. Şair dostlarından birinin ona haqsız hücumundan, haqqında qeyri-obyektiv məqalə yazmağından gileylandı. Görüşüb ayrılanda Səyavuş işləriyi jurnalda mənim yolumu yeni yazılarla birgə gözlədiyi dedi. Yarızarafat-yarıciddi dedim ki, ta ədəbiyyatdan uzaqlaşış elma-felsefəyə keçmişəm.

Xatırlayıram. 90-ci illərin ortalarında Səyavuşun çalışdığı "Azərbaycan" jurnalında "Qapı" romanın çap olunmuşdu. İlk bir yay günü idi. Jurnalın yasadıcı heyəti ilə birgə Dənizsahilli parkda - açıq səma altında, yaşlılıqları şahə olunmuş yeməkxanalarından birində, toplaşmışdıq. Təbii ki, bu xoş gündə qələm dostlərim mənim haqqımda xoş sözler deyir, əserin məziiyyətlərindən söz açırdılar. Həmin dövrə həmin jurnalda çalışan Səyavuş

vuşun çıxışı yaxşı yadimdadır. O, əsəri geniş təhlil etdi, romanın ilk baxışda, ilk oxunuşda "görünməyən", "gizli" tərəfləri baradə orijinal fikirlər söylədi.

Xatırlayıram. Yaziçilar Birliyinə rastlaşdıq. Səyavuş gürçü yazıçı Nodar Dumbadzenin "Əbədiyyət qanunu" romanını tərcümə etdiyini söylədi. Amma əsərin çarının bir çox çətinliklərlə üzləşdiyini qeyd etdi. Sonra gün-güzərəndən, həyatın çətinliklərindən, torpaqlıq-



miza qarşı qəsddən səhbat düşdü. Mən qəfildən yadına düşən və səhbatın axarına uyğun galən iki misranı ona xatırlatdım:

*Dünyanın işindən
baş aćmaq üçün
Bir başın içində
mın baş gerekdir.*

Səyavuş azacıq fikrə gedib dedi ki, bu misraları kim deyibə yaxşı deyib. Mən güldüm. O, təəccübə üzümə baxdı. Mən bu şeirin kima maxsus olduğunu soruştum. O, əynini çekib: "Bilmirəm"-deyə, cavab verdi.. Mən şeirin müəllifinin... məhz onun özünün, yeni Səyavuş Sərxanlının olduğunu bildirənə şairin sıfətindəki təəccübə esl uşaq heyratı əvəz etdi. Arayış üçün deym ki, Səyavuş bizim söz adamları arasında öz derin mühakimesi ilə yanaşı, keşkin yaddaşı ilə fərqlənən sənətkar idi. Həmin anlarda Səyavuş elini-aline vurub qəşə elədi: "Bu da mənim tərifli yaddaşım..."

Mən Səyavuşu xatırlayarkən gözərim önündə onun unudulmaz obrazı canlanır. Alovlu publisist, orijinal şair, istedadlı tərcüməçi kimi ədəbiyyatımızda onun öz yeri, öz dest-xətti vardır.

Mənse, Səyavuş Sərxanlının obrazı və şeirləri poeziyasevenlərinin yaddaşında həmişə yaşayacaq.

2007

*P.S. 2020-ci ilin sonunda
Daşkəndə özəkçə çıxan kitabı
mən təqdimatına getmişdim. Yeni
ili orada qarşılıdım. Dekabrın 31-
da Yazıçıların yaradıcılıq evinin
foyesində gəzisərkən bir nəfər
gülərəz adam manə yaxınlaşdırıb
özünü təqdim etdi:*

*-Eşitdim ki, Azərbaycandansınız.
Taniş olaq- Abdulla Şir...*

Taniş olduq. Sən demə Səyavuşla Moskvadəki Ədəbiyyat İnstiütündə iki il bir yerde təhsil alıbmış. Abdulla ağa hər gün öz sadıq dostu ilə bağlı xatırələrini danışındı. Ayrlınlarda söz verdi ki, eger Azərbaycana yolu düşsə mütləq Şəmkirə gedəcək, Səyavuşun məzarına baş çəkəcək...

